

MÜSTƏQİL AUDİTORUN HESABATI

"Elektron Hökumətin İnkişafı Mərkəzi" Publiq Hüquqi Şəxsin Rəhbərliyinə:

Rəy

Biz, "Elektron Hökumətin İnkişafı Mərkəzi" Publiq Hüquqi Şəxsin (bundan sonra "Mərkəz" adlandırılacaq) 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixlərdə başa çatan il üzrə məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin təsviri və digər izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Mərkəzin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə həmin tarixlərdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditinə görə Auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar üzrə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının mühasiblər üçün dərc etdiyi "Etika məəcəlləsinin" (MBEŞŞ məəcəlləsi) tələblərinə uyğun olaraq Mərkəzdən asılı deyilik və biz digər etik öhdəliklərimizi və MBEŞŞ məəcəlləsinin tələblərini yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Digər Qeyd

Mərkəzin 31 dekabr 2019-cu il tarixində bitən il üzrə MHBS-ə uyğun hazırlanmış maliyyə hesabatları digər auditor tərəfindən audit edilmişdir və həmin auditor bu maliyyə hesabatları üzrə 20 noyabr 2020-ci il tarixində şərtsiz auditor rəyi bildirmişdir.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İqtisadi Subyektin İdarə Edilməsinə Cavabdeh olan Səlahiyyətli Şəxslərin Məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladığı zaman, rəhbərlik Mərkəzi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Mərkəzin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Mərkəzin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Mərkəzin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtinə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Mərkəzin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Mərkəzin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğu əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

Mərkəzin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

8 dekabr 2021-ci il
Bakı, Azərbaycan Respublikası

UHY AUDIT LLC



"Elektron Hökumətin İnkişafı Mərkəzi" Publik Hüquqi Şəxs
Maliyyə Vəziyyəti haqqında Hesabat
(Azərbaycan Mənatı ilə)

	Qeyd	31 dekabr 2020-ci il	31 dekabr 2019- cu il (yenidən təqdim edilmiş)	1 yanvar 2019- cu il (yenidən təqdim edilmiş)
Aktivlər				
Uzunmüddətli aktivlər				
Əmlak və avadanlıqlar	7	9,531,559	10,399,574	-
Qeyri-maddi aktivlər	8	3,465,966	3,851,073	1,490
Cəmi uzunmüddətli aktivlər		12,997,525	14,250,647	1,490
Cari aktivlər				
Pul vəsaitləri və onların ekvivalentləri	9	4,415,205	804,108	11,397,612
Cari mənfəət vergisi aktivi	10	73,717	42,165	-
Ticarət və digər debitor borcları	11	89,565	134,077	20,195
Digər aktivlər	12	42	81,957	24,000
Mal-material ehtiyatları	13	4,200	20,438	-
Cəmi cari aktivlər		4,582,729	1,082,745	11,441,807
Cəmi aktivlər		17,580,254	15,333,392	11,443,297
Öhdəliklər və kapital				
Cari öhdəliklər				
Müqavilə öhdəlikləri	17	126,006	97,018	627,500
Ticarət və digər kreditör borcları	14	628,114	401,679	15,742
Cari mənfəət vergisi öhdəliyi		-	-	133,811
Cəmi cari öhdəliklər		754,120	498,697	777,053
Cəmi öhdəliklər		754,120	498,697	777,053
Kapital				
Nizamnamə kapitalı	15	5,000	5,000	5,000
Dövlət büdcəsi ilə hesablaşmalar	16	32,020,392	20,720,392	10,995,000
Yığılmış zərər		(15,199,258)	(5,890,697)	(333,756)
Cəmi kapital		16,826,134	14,834,695	10,666,244
Cəmi öhdəliklər və kapital		17,580,254	15,333,392	11,443,297

8 dekabr 2021-ci il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.


Fariz Cəfərov
Direktor




Taleh Yusifov
Maliyyə departamentinin müdiri

	Qeyd	31 dekabr 2020-ci il tarixində bitən il	31 dekabr 2019- cu il tarixində bitən il (yenidən təqdim edilmiş)
Ticarət fəaliyyətindən əldə edilən gəlir	17	2,132,191	4,767,415
Cəmi əsas fəaliyyətdən gəlir		2,132,191	4,767,415
Əməliyyat xərcləri	19	(5,988,344)	(4,403,530)
İnzibati xərclər	20	(5,453,480)	(5,848,109)
Əməliyyat zərəri		(9,309,633)	(5,484,224)
Digər gəlir	18	7,542	1,271
Məzənnə fərqi xalis zərər		(4,543)	(15,793)
Mənfəət vergisindən əvvəl zərər		(9,306,634)	(5,498,746)
Mənfəət vergisi xərci	21	(1,927)	(58,195)
İl üzrə zərər		(9,308,561)	(5,556,941)
Digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu zərər		(9,308,561)	(5,556,941)

8 dekabr 2021-ci il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.



Fariz Cəfərov
Direktor





Taleh Yusifov
Maliyyə departamentinin müdiri

"Elektron Hökumətin İnkişafı Mərkəzi" Publik Hüquqi Şəxs
Kapitalda Dəyişikliklər haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Dövlət bütçəsi ilə hesablaşmalar	Yığılmış zərər	Cəmi kapital
1 yanvar 2019-cu il tarixinə (yenidən təqdim edilmiş)	5,000	10,995,000	(333,756)	10,666,244
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	5,400,000	-	5,400,000
Dövlət büdcəsindən ayrılmış qeyri-pul vəsaitləri	-	4,325,392	-	4,325,392
İl üzrə cəmi məcmu zərər	-	-	(5,556,941)	(5,556,941)
31 dekabr 2019-cu il tarixinə (yenidən təqdim edilmiş)	5,000	20,720,392	(5,890,697)	14,834,695
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	11,300,000	-	11,300,000
İl üzrə cəmi məcmu zərər	-	-	(9,308,561)	(9,308,561)
31 dekabr 2020-ci il tarixinə	5,000	32,020,392	(15,199,258)	16,826,134

8 dekabr 2021-ci il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.


Fariz Cəfərov
Direktor




Taleh Yusifov
Maliyyə departamentinin müdiri

"Elektron Hökumətin İnkişafı Mərkəzi" Publik Hüquqi Şəxs
Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2020-ci il tarixində bitən il	31 dekabr 2019-cu il tarixində bitən il (yenidən təqdim edilmiş)
Əməliyyat fəaliyyəti ilə bağlı pul axınları			
Mənfəət vergisindən əvvəl zərər		(9,306,634)	(5,498,746)
Aşağıdakılar üzrə düzəlişlər:			
Amortizasiya xərci	7,8	1,258,433	1,405,445
Məzənnə fərqi zərər		4,543	15,793
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətinə yönəldilmiş pul axınları		(8,043,658)	(4,077,508)
Əməliyyat aktivlərində (artım)/azalma:			
Mal-material ehtiyatları	13	16,237	(20,438)
Ticarət və digər debitor borcları	11	44,512	(113,882)
Digər aktivlər	12	81,915	(57,957)
Əməliyyat öhdəliklərində artım/(azalma):			
Ticarət və digər kreditor borcları	14	226,435	385,937
Müqavilə öhdəlikləri	17	28,988	(530,482)
Əməliyyatlara yönəldilmiş pul axını		(7,645,571)	(4,414,330)
Ödənilmiş mənfəət vergisi	21	(33,479)	(234,171)
Əməliyyat fəaliyyətinə yönəldilmiş xalis pul axını		(7,679,050)	(4,648,501)
İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları			
Avadanlıqların və qeyri-maddi aktivlərin satışından daxilolmalar		-	1,200,000
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin əldə edilməsi	7,8	(5,310)	(12,529,210)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axınları		(5,310)	(11,329,210)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları			
Dövlət tərəfindən köçürülmüş vəsaitlər	16	11,300,000	5,400,000
Maliyyə fəaliyyətindən daxil olan xalis pul axınları		11,300,000	5,400,000
Məzənnə fərqlərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(4,543)	(15,793)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)		3,611,097	(10,593,504)
Pul vəsaitləri və onların ekvivalentləri, ilin əvvəlinə	9	804,108	11,397,612
Pul vəsaitləri və onların ekvivalentləri, ilin sonuna	9	4,415,205	804,108

8 dekabr 2021-ci il tarixində Rəhbərlik adından təsdiq edilmiş və imzalanmışdır.


Fariz Cəfərov
Direktor




Taleh Yusifov
Maliyyə departamentinin müdiri